

TƏSVİRİ

[Elektrik istilik davamlı fiksasiyası maşın](#) əsasən yaşıl çay, oolong çay, bitki mənşəli çay, Ivan çay və s batch istehsalı üçün istifadə olunur

İdarə olunan temperatur, yüksək istehsal səmərəliliyi və aşağı əmək xərcləri üstünlüklərinə malikdir.

Bu cür fiksasiya maşını qaz istiliyindən istifadə edir, üç mərhələdə yanğın plitələrindən istifadə edir, hər bölmənin iş temperaturu tənzimləyə bilər. Çünki çay fiksasiyası yüksək temperaturdan aşağı temperatura qədər ardıcılıqla aparılır. Ona görə də bu aparatın hazırladığı çay daha bərabər, yaşıl rəngi daha yaxşı, ətri isə kifayət qədərdir.

Dəzgahın daxili divarı 3,5 mm qalınlığında polad lövhədən hazırlanmışdır, içərisində isti qaz dövriyyəsi cihazı var. Maşın içərisində dəyişən temperatur kiçik, kiçik istilik itkisi və enerjiyə qənaət edən və daha ekoloji cəhətdən təmizdir.

Çayın rənginin yaxşı görünməsi və keyfiyyətin pisləşməsinin qarşısını almaq üçün maşından isti və rütubətli işlənmiş qazı boşaltmaq üçün su buxarının axıdılması sistemi ilə təchiz edilmişdir.

ÜSTÜNLÜK

- Əla istilik izolyasiyası, istilik qorunması və enerjiyə qənaət.
- Kalsium silikat lövhəsinin istifadəsi izolyasiya effektini artırır.
- Enerjiyə qənaət etmək üçün idarə oluna bilən su buxarının axıdılması sistemini qəbul edin.
- Optimallaşdırılmış yavaşlama sistemi, maşının sürəti sabitdir, eyni zamanda fırlanma anının kifayət qədər böyük olmasını və düzgün işləməsini təmin edir.
- Sıx elektrik istilik borusu silindr lövhəsinin vahid istiliyini təmin etmək üçün bütün fiksasiya barabanını əhatə edir, çay daha bərabər şəkildə sabitlənir.
- 3,5 mm ultra qalın polad boşqab istifadə edərək, temperatur dəyişikliyi kiçik və yaxşı istilik qorunmasıdır, çay yarpağı zədələnməyəcək, (digər zavod yalnız 2 mm polad boşqab istifadə edir)

TƏTBİQ

[Elektrikli İstilik Davamlı Çay Təmizləyici Maşın](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Yaşıl çay	4-6 Dəqiqə
Oolong çayı	4-6 Dəqiqə
Bitki mənşəli çay	4-6 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA



1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.

Continuous Tea Fixing Machine DL-6CSTL-D60

Voltage : 380V 50HZ
Heating Power : 62 kw
Barrel Diameter : 60 cm
Barrel Length : 300 cm
For Green/Oolong Tea



Electric Heating
Capacity 100 kg / h
5 mm Steel Board

L:350cm W:90cm H:151cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

[Elektrikli İstilik Davamlı Çay Təmizləmə Maşının](#) spesifikasiya siyahısı:

| | | |
|---------------------------|----------------------|----------|
| Model | DL-6CST-L60D | |
| Ölçü | 900 × 3500 × 1516 mm | |
| Gərginlik | 380/50 V / Hz | |
| Giriş gücü | 62 kVt | |
| Barabanın daxili diametri | 600 mm | |
| Daxili nağara uzunluğu | 3000 mm | |
| Sürücü motor | Güc | 0,75 Vt |
| | Sürət | 1400 rpm |
| | Gərginlik | 380 V |

| | | |
|----------------|-----------|-------------------------|
| Egzoz motoru | Güc | 370 Vt |
| | Sürət | 1400 rpm |
| | Gərginlik | 220 V |
| Baraban sürəti | | 5-37 rpm |
| İstilik növü | | Elektrikli istilik teli |
| Səmərəlilik | | 100 kq / saat |

Bütün [Elektrikli İstilik Davamlı Çay Fiksasiya Maşınının](#) spesifikasiyası .

| Model | 6CSTL-D60 | 6CSTL-D80 |
|--------------------|---------------|---------------|
| Barabanın diametri | 60 sm | 80 sm |
| Barabanın uzunluğu | 300 sm | 400 sm |
| Tutum | 100 kq / saat | 200 kq / saat |

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR





ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓